

UĞUR HEKAYƏSİ

Eldə etdiklərinin səbəbkərini öncə ailəsi, sonra hər şeyi öyrənməyə çalışmasıdır. Deyir ki, öyrəndikləri həmişə divident olaraq özüne qaydırıb. Əlaqələrini gücləndirmək, çevrəsini genişləndirmək həyət şəhəridir. Onun fikrində, bu gün Azərbaycanda yaxşı əlaqələr ən vacib faktordur. Buna görə də insanlarla səmimi və pozitiv əlaqələr qurmağa üstünlük verir. Müsahibimiz Albaniya Epoka Universitetinin müəllimi və marketing üzrə fəlsəfə doktoru Vüsal Qəmbərovdur.

- İşə satış nümayəndəsi kimi başlamışın. Satış nümayəndəsi kimi işə başlamak sizə nə verdi? Ümumiyyətə, marketing mütəxəssislerinin bu sahədən başlamasına ehtiyac var mı?

- Kiçik belə olsa, ailə biznesi olan bütün tələbələrimə həmişə öz şirkətlərində satış təcrübəsi yaşamağı məsləhət görürəm. Açığlı, bunun öz təcrübəmən gəldiyini düşünmüşüm. Satış və marketing yan-yanası gedir və her iki tərəfin bir-birinin dərđlərini bilməsi vacibdir. Mütləq mənada satışdan başlamaq lazımdır deməzdəm. Amma, hər bir marketing peşəkarı üçün satış təcrübəsi həyatı əhəmiyyət kəsb edir. Neticədə inandırmaq hər iki ixtisasın ortaqa cəhətidir. Biri üz-üzə ünsiyətdə, digeri isə kütlələrlə işdə...

- Sonra bir neçə il "Futbol+" qəzetiñde jurnalista kimi çalışmışınız. Necə oldu jurnalista ilə yollarınız birləşdi?

- Mən oxumağı SSRİ çempionatlarının almanaxlarını və illik hesabatlarını verəgələrək öyrənmişəm. Uşaqlıdan futbol, hətta sadəcə futbol yox, idman növlərinin həvəskarıym. 2001-ci ilde hər nömrəsinə izlediyim "Futbol+" qəzetiñde elan verildi. Səhvi xatırlamırsam, qəzet 3 dəfədən 5 dəfəyə keçirdi. Açığlı, çox da ümidiyim yox idi. Amma ele alındı ki, yazı qabiliyətim bayənlidi. Xarici futbolda marağım böyük olduğu üçün xarici şöbədə çalışmağa başladım. O vaxt bərabər çalışdığım az qala hamı indi deyərlər bir mütəxəssisdir. Əslində bu, həvəskar məşğılıyyət idi. Amma zamanla özümü inkişaf etdirdim. "Vüsal Aydının pəncərəsi"ndən baxıb, oxucuları da oradan baxırmaya çalışdım. Amma özümü heç vaxt jurnalistlər olaraq görməmişəm. Bu, peşəkar jurnalistlər haqsızlıq olardı.

- Xüsusilə ciddi iş görən, cəmiyyətə təsir gücű olan eks cinsin nümayəndələrinin futbol fanatı olması həmişə mənə qəribə görünüb. Sizin izah edə biləcəyinizə eminəm. Futbol insana nə verir ki, kişilərin çoxu ömrülrənin gözə görünüb biləcək qədər çox hissəsin futbolu xərcleyirlər?

- Bu sualın az qala hər qadının ürəyindən keçdiyinə eminəm (gülür - L.M.). Burada müxtəlif faktorlar ola bilər. Cavaab futboldakı mübarizə və sürətə açıqlana bilməz. Düşüñürəm ki, bunun vərdişlə əlaqəsi var. Mən atamdan və əsas da məni ilk dəfə SSRİ vaxtında Neftçi-Geoloq oyununa baxmaq üçün stadiona aparan dayımdan təsirlənmişəm. 1990-ci ilde rayondakı evimizdə bütün kişilər yüksib futbolu bərabər izləyirdik. Maradona meydana çıxanda indiki uşaqların Messiyyə verdiyi reaksiyadan artıq veriliirdi. Bu, tama-mila öyrənme ile bağlı faktordur.

İkinci, futbol artıq populyar mehsuldur. Media vasitəsilə bombardan edilir. Dəyəri on milyardlarla dollarla hesablanan bir bazarı təbii ki, xalqın qanına yeritmək lazımdır.

Mənə maraqlı gələn odur ki, süret və güc mübarizəsi axtarıqsa, niyə ABŞ-dakı kimi amerikan futbolu və basketbol yox, futbol izləyirik? Bax, bundan önce dediklərim bunun cavabını verir; vərdişlər və bazarın qaydaları.

Ümumi götürəndə oyun insanın təbii ehtiyacıdır. Biz də bu ehtiyacımızı başda futbol olmaqla idman izləməkə öðeyirik.

- Amma hər insanın təbii ehtiyacıdır deyə bilmərik...

- Oyun ehtiyacdır. Amma hərə zövqüne görə bu ehtiyacı forqlı əyləncələrə öðeyir. Məsələn, Məhəmməd Peyğəmberin məsləhət görüdüyü insanın öz uşaqları və ailəsi ilə oy-namasıdır.

- Futbola olan sevginiz sizi jurnalistikaya getirdi. Təxminən 7 il jurnalista kimi işlədikdən sonra Türkiyədə ixracat üzrə mənecəcer kimi çalışmağa başladınız. Ümumiyyətə, jurnalistikadan ayrılmaga qərar verəndə qarşınızna nə məqsəd qoydunuz?

- Türkiyəyə oxumağa yollanmaqla artıq qərarımı vermişəm. Va 2004-cü ilde marketinqi seçərək istiqamətini müəyyən etdim. Qəzətədə işlədiyim 7 il ərzində isə yaxın insanları şirkətlərində məsləhət verirdim.

Məqsədim marketing ixtisasında yüksəlmək, inkişaf etmək idi. Doktorantura başladığım üçün, artıq həm də akademik tərəfdən inkişaf etməyi qarşıma məqsəd kimi qoymuşam.

- Deyirlər, marketoloq yalnız marketinq biləmeli deyil. Hollivudda çıxan ilk film-dən, ölkəsindəki "bozbaş" məğənnidən

Qafqaz universitetlərində dərs götürdüm. Özəlkilə ingilis dilində tədris etməyi seçdim. Bu təcrübələr mənim üçün çox faydalı oldular.

6 il keçib və təbii ki, bir çox tələbələrim özlərinə gözəl karyera qurub. Baxıb fərqli məmək məmkün deyil.

- Bəs necə oldu Albaniyada Epoka Universitetində işə başladınız?

- Müəyyən səbəblərdən özəl sektor və xüsusiən Azərbaycandakı özəl sektor və əlaqələrindən istədim. Özümü ölkədən kənardən akademik həyatda yoxlamaq istəyirdim. Türkiye, Şərqi Avropana bir çox universitetlə-

- Növbəti addımınız nədir?

- Akademik olaraq özümü inkişaf etdirə bilməcəyim mühit axtarışındayam. Bu isə öz profilinə yaxın insanların çox olduğu yer deməkdir. Bizim sahə işbirliklərini sevir.

Əlaqələrimi genişləndirməyə və ortaqa araşdırmaclar edə bilməcəyim insanlarla tanış olmağa çalışıram. Hazırkı İtaliyadan bir neçə marketinq alimlərə əlaqələrimiz qurulub. Almaniya və ABŞ-la da əlaqələr qurulmaq üzərdir. Bunlar akademik dünyada addimlərini atmaq üçün vacibdir. Açığlı, bir çox sferada dünyada özünü göstərmış alimlərimiz var. Amma istehlakçı çalışmalarda və marketinqdə boşluqdır. Ümid edirəm ki, global seviyyədə daňa uğurlu layihələre imza atarıq.

- Marketinq, PR və Biznesin inkişafı sahələri üzrə müstəqil konsultant kimi də fəaliyyət göstərisiniz. Bir az da bundan danışardınız. Xaricdə olduğunuz halda, xidmətlərinizi təklif edə bilirsınız?

- Azərbaycan doğma meydança idi. Təbii ki, bu mövzuda daha rahat idim. Çünkü marketinq haqda söz deyə bilmək üçün cəmiyyəti tanimalısan. Üç ilde Albaniyani öyrənə biləmək üçün ikiqat işləməli oldum. Sırf görüşüb məsləhətleşmək, məlumat almaq üçün çox sayda şirkətin qapısını döymüşəm. Artıq bu cəhdələrim nəticə verməyə başlayır. Konsultasiyalar verirəm. Xaricdə olduğum halda,



"Özümü inkişaf etdirə biləcəyim mühit axtarışındayam"

Vüsal Qəmbərov deyir ki, özünü uğurlu sayan insan artıq yaşayan ölüdür

Lalə MUSAQIZI

bəla, xəbəri olmalıdır. Siz hər şeydən xəbər olmaq üçün nə edirsiniz?

- Bu, mənim həyat şəiarımdır. Səbəbi de sadədir. Marketing işi gören adam kütleni inandırmağa, yönəldirməyə çalışır. Kütlenin maraqlarını, həvəsini, hobbisini bilmədən yönəldirmək məmkün deyil. Trendi izləməlisen. Tarixi bilməlisen, filmləri izləməlisen ve s.

- Ümumiyyətə, marketoloq olmaq istəyən gənclərimizə nə məsləhət görərdiniz?

- Marketing işini görmək istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 məqamdan danışırıam. Əvvələ marketinq həsiyyəti və satış qabiliyyəti olmalıdır. Bu, vergidir. İndirəməyi bacarmaq lazımdır. Yoxdursa, inkişaf etdirmək üçün çabalamaq vacibdir. Kommunikativ və pozitiv olmaq lazımdır. Təcavüz, inkişaf etdirmək üçün hər şeydən xəbər olmaq istəyənlər üçün həmişə 3 m